

HÜRUFİLİK VƏ XƏLVƏTİYYƏ DAVAMÇILARININ ƏSƏRLƏRİNĐƏ HƏRFLƏR VƏ RƏQƏMLƏR ELMİ



XIV əsrda Qafqaza ayaq aqan hü-rufilik böyük sufi alim Fazlullah Naimi, xüsusən də onun "Cavidannama" əsəri sayesində bölgədə intişar tapır. Hellac Mənsur, ibn Sina, Qazali, ibn Ərabi və Ruminin əsərlərindən ilhamlanan Naimini Teymurlaşın oğlu Miranşah 1394-cü ilde Naxçıvanda, Əlinç qalasında edam etdirir. Lakin onun ardıcılı İmadəddin Nəsimi sufiliyi daha da inkişaf etdirərək Anadoluda və Balkanlarda yaymağa nail olur. Vaxtilə yenicerilərin və bağdadlı hərbçilərin təriqəti olan Nəsiminin bu mənəvi irsi günümüzzdə bektəsilik formasında mövcudluğunu davam etdirir.

Şərqi Avropa və xüsusən də, Balkanlarda islam və o cümlədən sufiyinin yayılma tarixi üzrə tədqiqatları ilə məşhur H.T.Norris yazar ki, Şərqi Balkanlarda, xüsusilə Makedoniya və Bolqarıstandakı sufi təriqətlərindən bektəsilik də önməli rola malik olmuşdur. XVII əsrədək davam edən sufiyilər doktrinasını Nəsiminin Anadoluya safərləri sayesində bektəsi təlimi ilə də zənginləşdi.

Əsası Fazlullah Nəimi (Astrabadı) (1340-1394) tərəfindən qoyulan hürufizm islam dünyasında kəskin təqnidlər ilə üzəldikdən sonra öz yaşamını mahz Balkanlarda davam etdirə bilmişdir.

Sufizmin Şərqdə, Əfqanistan və Transoksaniyada yayılması isə məşhuri məstik şair Qasim el-Ənvərinin adı ilə bağlıdır. Ötən əsrin 50-ci illərində isə hürufilik fransız şairi Jan-İsidor Qoldşteynin hərf və rəqəm düzümləri sayesində metaqrafik hərəkat formasında Qəribi Avropaya ayaq açıır. Dadaizm və eżistensializmdən imtina edən bu cərəyan sözlərdən istifadə edərək əlifbanı səslerin poetikası və müsiqi ilə əlaqələndirir. Şərqdə olduğu kimi, Qərbədə də hürufizm yeni estetik, adəbi, poetik, elmi, dini konsepsiyalara sahiblərin, eyni zamanda digər elm sahələri arxitektura, kimya, fizika, fiziologiya və səirlə əlaqələri genişləndirir.

Hürufilik əlifba ilə meditasiyanın ən yüksək mərtəbəsi hesab olunur. Cərəyan öz adının ərab dilindəki hürufdan götürür. Bu doktrinaya görə hərflər kainatın prinsipləri bənzəyir. Allah dünyası 2 hərf $k+n=KN$ şəklində yaradıb, bu da ərab dilində "ol" deməkdir. Allah nəyisə yaratmaq istəsə, ona yalnız "ol" deyar və o da dərhal olar. Onun keşmə cisinin tasviridir, bu təsvir qüdrət və ruhun eləmatıdır. Filosoflar bunu "əşyanın tabieti" adlandırsalar da, hər keş cisimlərin formalaşması və mühafizəsində ilahi nizamın mövcudluğu barədə ümumi fikrə galır. Hərflər bütün kainatla əlaqəlidir. Bunlar hətta insanın əllerində və üzündə də əks olunub. Əlifbanın bütün hərfləri və müqəddəs yazılar Allahın qüdrətini təcəssüm etdirir. İnsan kainatın (makrokosmos) kiçildilmiş variantıdır (mikrokosmos). Burada səhəbət universal insanın dindxə ilk dəfə izah edilməsi təşəbbüsündən gedir. Hərflərin ən vacib

Dr. Zöhrə Soltan qızı Əliyeva,
AMEA Falsəfə İnstitutu Beynalxalq əlaqələr şöbəsinin rəhbəri

xüsusiyyəti isə rəqəmli dəyerinin mövcudluğudur. Ərəblər onlara yaxın sami xalqları, həmçinin aramiler, assuryialılar və yunanlar kimi, rəqəmləri ifadə üçün hərflərdən geniş yararlanırlar. Hər xalq bu işə öz töhfəsini verir. Bu da gematriyada, yəni rəqəmlərə hərflərin kombinasiyası vasitəsilə mənə vermək sənətində öz əksini tapır. Hərflərdə gizlənən məstik sırr xüsusi hərflər təlimi vasitəsi ilə aşkarla çıxır. Kim hərflərin sırlarına bələddir, kainatın sırlarına də bələddir. Məşhur müsəlman kriptoloqlar biza hərflər və rəqəmlərin tabiatdakı 4 ən-sür, səma cisimləri, planetlər, zodiak qurşağı və müxtəlif hadisələrlə əlaqəsi barədə məlumat verirlər. Sayı 28 olan ərab hərflərinin ay təqvimini ilə də əlaqəsi var.

Şərqi tədqiqatlarına nəzər salsaq, kvadratşəkilli cədvəldə bir-birindən fərqlienən adların hamisiniñ bir yere çamlanıraq möcüzəli xanalar yaratdığını görərik. Bu xanalarla Allahın 99 adı elə düzülür ki, hər cərgə və hər sütdəki xanaların sayı bərabər olsun. Çinlilərdən hindililərə, sonra da farşlara keçən bu sənəti araların X əsrə maniñsəyərək bu xanalarlardan sırf riyazi məqsədə istifadə etməyə başladılar. Müsəlman inancı "lə ilahə iləllah"ın (Allahdan başqa Allah yoxdur) əsasında ekspresiv izomorfizm dayanır ki, bu da islamın dialektikasına əsaslanır. Falsəfi, dini və sənət baxımından belə bir həmçəri yanaşmanın olması görünlənənla görüləməyən, forma və mahiyyət arasında əlaqə qurmağı imkan verir, analogiya, simvollar, meditasiya və uyğunluqlar arasında oynayır, yarımcıq determinasiyalardan yayınır. Logosun və ya Məhəmməd həqiqətinin ekspansiv mahiyyətini qararağışa yönəlir.

Nəsimi dünyaya açıq bir düşüncə adamı olaraq insanın özü-özünü tənimsənətin tərəfdarı idi. Son nəticədə insanın gücü bilik və şüuradır. O da digər hürufilər kimi hərflərin fəlsəfəsini öyrənirdi.

Hürufilikdə hərf və rəqəmlər müqaddəslaşdırılır, hərf birləşmələri ilahi hikmatın təcəssümüdür. Bu doktrinaya görə, insan ilahi hikmatın məhsuludur, onun mövcudatıdır, işiqli dünyadır və şəffafdır. İnsanın ruhu isə sadə bir hərfdir.

Hərflər kainatın təşəkkülünün əsasıdır. Onlar insanın üzündə də oxunur, çünki hürufilər hərflər, rəqəmlər və onların kombinasiyalarında kainatın sırlarını, insanın üzünü və Allahi görürler.

Nəsimi hərflərin əhəmiyyətini bu beytlərlə izah edirdi:

**Gör Nəsimi ki, surətü mə'ni,
Aşikaru nihan otuz ikidir.**

**Zərrə mənəm, günəş mənəm, çar ilə pəncə şəş mənəm
Surəti gör bəyan ilə, çünkü bəyanə siğmazam.***

28 və 32 rəqəmlərinin əhəmiyyəti çox böyükdür və bizi Allaha doğ-

ru yönünden: hürufizme göre Allah Adama fars əlifbasının 32 hərfini öyrədi. Buradan çıkış edərək 32 hərflə danişan və yanan Fəzlullah özü Adəm hesab edilir. Beləcə, hürufilər 28 hərflə arəb əlifbası ilə ("Qurani-Kərim"in və hədislerin əlifbası) 32 hərflə fars əlifbası arasında əlaqə qurur, Allah kelamı olaraq Quranın heç bir dayışkılığı məruz qalmadığını inanırlar. Onlar arəb və fars dilleri arasındaki 4 hərf fərqi də arəb əlifbasındaki lameliftə doldururlar. Cünki arəb dilində ç, p, j və g hərfələri mövcud deyil. Lakin lamelifin talalffuzu zamanı dörd hərf takrarlanır: lam, mim, alif, fa (ل م ا ف). Hürufilər üçün mövcudatda, alxəsusda insanda 32 hərfin 32 işarə formasında tacassümünü sübut etmək vacib məsələ idi. İnsanda 32 hərfin 32 işarə formasında təsbit etmək üçün bərabər xətlər vacib rol oynayır. İnsanın üzündəki 8 xətt saçla çənəni ayırır. Heç də təaccübüli deyil ki, hürufilər düz xətlərə çox əhəmiyyət verir və onu cənnətə düşməyin başlıca şərti sayırlar.

İnsan bedənindəki 28 və 32 xətt göstərmək üçün üzdəki çizgilərə nəzər yetirək: sıfatda 7 ana xətt var – 4 göz qapağı, 2 qas və saçlar. Düz xətt üzrə götürdükdə saçları ikiyə ayırmak mümkündür. 8 xəttin hər biri 4 elementi (ünsürü) ehtiva edir və bunları bir-birinə vurduqda 32 müqəddəs hərf almır.

*(Dörd: torpaq, su, hava, od; beş: beş duyqu; altı: altı təraf.)
(İmadəddin Nəsimi. Mən bu cahana sığmazam... Seçilmiş əsərləri, B: "Gənclik", 1991, s.169)

Beləcə, düz xətlər sayasında insanın üzündə, daha doğrusu, insan bedənində 32 müqəddəs hərfin əlamətlərini görə bilirik. Büyük sufi şairi Rəfinin dediyine görə, bu çizgiləri bütün canlılarda sezmək mümkündür.

Rəqəmlərin müqəddəsləşdirilməsinə Xəlvətiyyə təriqətində də rast galınır. Məlum olduğu kimi, Xəlvətiyyə təriqətinin yaradıcısı böyük sufi şeyxi Siracəddin Ömrə əl-Xəlvəti olmuşdur. Lakin təriqətin dünya miqyasında məşhurluq qazanması, islam coğrafiyasının aparıcı dini-fəlsəfi cərəyanlarından birinə çevrilməsi Seyid Yahya Şirvaninin (Bəkuv) adı ilə bağlıdır.

O, xəlvətə çəkildiyi müddət ərzində Allahın yeddi adı ilə (La ilah illallah, Allah, Hu, Haqq, Hay, Qəyyum, Qəhhər) zikir edirdi.

Təriqətin qaydaları, müridlərin mənəvi kamiliyyindən asılı olaraq,

özündə yeddi mərhələni ehtiva edirdi. Əxiliyin zikrləri aşağıdakı özünəməxsusluğu ilə fərqlənəndi:

- sadəcə mistikaya meyilli can üçün: "Allahdan başqa məbəd yoxdur" (islam dininin ilk şahdat kəlməsi).
- imanlının saflaşmağa hazır olan canı üçün: "Allah" (hüva, yəni Allah).
- artıq maarriflənmiş can üçün: "O" (hüva, yəni Allah).
- aram tapmış can üçün: "O haqdır" (al-haqq, yəni Allah).
- qanı canlar üçün: "Allahu Rəhman "hamiya rəhmli olan" (əl-Həyy, yəni Allah).
- aşib-dəşən və qanı canlar üçün: "Allahu Rəhim", "rahmli": (əl-Qəyyum, yəni Allah).
- nəhayət, kamıl can üçün: "fəth edən" (əl-Qahir, yəni bir dəha Allah). Xəlvət 40 gün davam etdiyi üçün buna çıla adı verilir. Çıla farsca qırq deməkdir. Bu termin "əhli-tariqin" (təriqət əhlinin) 40 günlük riyazətinə" ifadə edir. Özü də sufi məşrəbli şair olan və "Şeyx" adı ilə çağırılan Nizami Gancəvi 40 dəfa 10 günlük çılaya girdiyini qeyd edir. İlk dövr təsəvvüf mənbələrində xəlvətin uzlətin bir parçası olduğu qeyd edilir. Quşeyrinin risalasında da xəlvət bu mənada qeyd edilib. Daha sonra xəlvəti təsəvvüfi hayatı riyazat şəklini qəbul edən sufilar, bu metodu insanın hissi və nəfisi davranışlarından əzəqləşdir, qəlb gözü nün açılmasında bir istiqamət olaraq seçidlər. Xəlvəti tam bir təsəvvüf metodu halına getirən Seyyid Yahyadır ki, 24 qaydasını göstərmişdir. Cifr elmində xəlvətiyyə adının xüsusi bir mənası və məramı olduğu iddia edilir. Buna görə, başdakı "Xi səsi – masiva fikrindən qəlibi boşaltmaq mənasına gələn xuluvv-a işarədir. "Lam hərfi zikrin ləzzətinə, vav – vikaya, yəni qorunmağa, te – təmkinə, ya – çatınlık (usr), he – müşahidəyə dələlat edir". Amma bunun hürufilik təsiri ilə yaranmış bir açıqlama olduğu aydın görünür.

Musa Peyğəmbərin Turi-Sinada Allahla əhdlaşmak üçün keçirdiyi 40 günlük oruc və ibadət hayatı da xəlvətə işara kimi göstərilir. Bu məlumatın Sühraverdinin "Əvarif əl-maarif" əsərində qeydi, xəlvətin güclü dəllilləri arasında zikrinə səbəb olmuşdur.

Hər və rəqəmlər elmi müsəlman mütafəkkirləri arasında dini fəlsəfəyə bağlı bir fəaliyyət növü şəklinde ortaya çıxmışdır. Başqa sözü, onlar üçün manavi aləmdə yüksəlşin an ali məqamı ilahi hikmatin dərkə id. Müqəddəs matnlarda ayrılıqda hər bir hər və onların 14 kombinasiyası Quranın 28 surası ilə əlaqələndirilir. Hərflərdəki bu möcüzələrin aşkarlanması hürufiliyi müsəlman mistikasının ən tanınmış cərəyanlardan birinə çevirdi. ♦

Ədəbiyyat:

1. Norris H.T. Popular Sufism in Eastern Europe Sufi brotherhoods and the dialogue with Christianity and 'Heterodoxy'. New York: Routledge, 2006, p.42.
2. Jacques Seslano, Les carres magiques dans les textes arabes. CNRPAH. Résumés des communications, 2010.
3. İmadəddin Nəsimi. Mən bu cahana sığmazam... Seçilmiş əsərləri, B: "Gənclik", 1991, s.169)
4. Corbin, Henri, Histoire de la philosophie islamique, Gallimard, 1986, p.426.
5. Fatih Usluer (TOBB, Turkey) LES THEMES BIBLIQUES DANS LE HOUROUFISME
6. <https://www.scribd.com/document/40433>
7. Fernand Dumont. L'anti-Sultan ou Al-Hajj Omar du Fouta, Nouvelles Editions Africaines. Dakar-Abidjan. 1979. 247 p.
8. Okay M.Orhan, Çile, DIA, cilt 8, s. 316-317.
9. Səpolio Enver Behnan, Mezhepler ve Tarikatlar Tarihi, İstanbul: Milenyum yay., 2013, s. 200; Uludağ Süleyman, Halvet, DIA, c. 15, s. 386-387.
10. Aztürk Yaşar Nuri, "Al-Adab As-Saniyya Li Man Yuridu Tarika Sadat Al-Halvatiyya", İslam Medeniyyəti Dergisi, cilt V, sayı 1, Ocak 1981, s. 57-58.